

XİN Ermənistanın Azərbaycanın azad edilmiş ərazilərində “mədəniyyət cinayətləri” törətmək barədə iddialarını əsassız hesab edir

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “mədəniyyət cinayətləri” törətmək barədə əsassız iddialarını şərh edib.

XİN-in Mətbuat xidməti idarəsindən AZERTAC-a bildiriblər ki, bununla bağlı açıqlamada deyilir: “Martin 25-də “BBC News” Azərbaycanın Cəbrayı şəhərində “Erməni kilsəsinin yoxa çıxmazı” barədə xəbər yayıb. Bu cür ittihamları ciddi şəkildə nəzərdən keçirir, lakin UNESCO üzrə Ermənistanın mili komissiyasının Azərbaycan tərəfindən hər hansı bir “mədəniyyət cinayəti” tərədilmesi barədə iddialarını qətiyyətlə rədd edirik.

Azərbaycan Respublikası mədəniyyətin və dini müxtəliflikin qorunmasına sadıqlığını dəfələrlə təsdiqləyib və bu, dəyişməz olaraq qalır.

İddia olunan “yoxaçıxma” məsələsinə kompleks şəkildə baxılmalıdır. Söyügedən ibadətgah beynəlxalq səviyyədə Azərbaycanın əraziləri kimi ta-

nınan torpaqlarda Ermənistanın 30 illik işğali dövründə qeyri-qanuni şəkildə inşa edilib və 1993-cü ildə qanunsuz işğala qədər həmin ərazilərdə yalnız etnik azərbaycanlılar məskunlaşmışdı. İbadətgah Ermənistanın Cəbrayılda və Azərbaycanın digər işğal olunmuş bölgələrində nəsillər boyu yaşamış azərbaycanlıların evlərini və mədəni irlərini daşıdtığı bir dövrdə tikilib.

2017-ci ildə Azərbaycan Respublikasının Avropa Təhlükəsizlik və Əməkdaşlıq Teşkilatına (ATƏT) müraciətindən sonra ATƏT-in Minsk qrupunun həmsədrleri Cəbrayıldakı ibadətgahı ziyaret etməyi qəbul ediblər. Azərbaycan Respublikası erməni qüvvələrinin işğal olunmuş ərazilərimizin demografik, mədəni və fiziki xüsusiyyətlərini dəyişdirməsindən ciddi narahatlığını bildirib. ATƏT-in Minsk qrupunun həmsədrleri bu səfərdən sonra ibadətgahın Cəbrayıldakı hərbi birləşmənin bir hissəsi olaraq erməni əsgərləri tərəfindən istifadə edilməsi üçün tikildiyi qənaətinə gəliblər.

Yalnız beş il əvvəl tikilən və inşası tam şəkildə Ermənistanın işğalçı qüvvələrinə xidmət etmək məqsədi daşıyan ibadətgah Cəbrayılin mədəniyyət tarixinin bir hissəsi hesab oluna bilməz.

Azərbaycanın bir vaxtlar işğal altında olan ərazilərinin dağılımasının beynəlxalq media tərəfindən geniş işıqlandırılması və bu ərazilərin hətta “Ruhlar şəhəri” və ya “Qafqazın Xirosması” kimi adlandırılması Ermənistanın vandalizmini, Azərbaycanın tarixi, mədəni və dini irlərinin dövlət səviyyəsində dəstəklənən qəsdən məhv edilməsi siyasetini açıq şəkildə nümayiş etdirdi.

Azərbaycanın irlərini qəsdən hədəfə alan, bir vaxtlar işğal olunmuş ərazilərdə mədəni təmizləmə və coxsayılı hərbi cinayətlər həyata keçirən, o cümlədən 927 kitabxana, 60-dan çox məscid, 44 məbəd, 473 tarixi məkan, saray və muzeyi dağıdan ölkənin Azərbaycanı ittiham etmək üçün nə hüquqi, nə də mənəvi haqqı var.

Ermənistan işğalçılıq siyasetini davam etdirdiyi onilliklər ərzində beynəlxalq missiya-

rin Azərbaycanın işğal olunmuş ərazilərini ziyaret etməsinə icazə verməyib. Bu həqiqət 2005-ci ildə neşr olunan UNESCO-nun Fəaliyyət Hesabatında da açıq şəkildə əksini tapıb. Hesabatda bildirilirdi ki, Azərbaycan hökuməti Dağlıq Qarabağda və digər işğal olunmuş ərazilərdə mədəni irlər qorunması ilə bağlı narahatlığını ifadə edib və bu ərazilər fakt araşdırma missiyasının göndərilməsini xahiş edib, lakin bu ərazilərin Ermənistan hərbi qüvvələri tərəfindən işğalı səbəbindən missiyanın qarşısı alınıb.

Azərbaycan işğaldan azad olunmuş ərazilərində tərədilən dağııntılarının müvafiq şəkildə sənədləşdirilməsi üçün bu ərazilərə müstəqil və hətərəfli beynəlxalq missiyanın göndərilməsində ən maraqlı tərəfdir. Bu xüsusda UNESCO ilə konstruktiv dialoq aparılır və ümidi edirik ki, bu missiya tezliklə baş tutacaq.

Azərbaycan Respublikası azad edilmiş ərazilərində tarixi, mədəni və dini irlər qorunması və saxlanması üzrə beynəlxalq öhdəliyinə sadiq qalır”.